


Zahid QARALOV
Əlövşət OSMANLI
Fikrət SÜLEYMANOĞLU
Vüqar MƏMMƏDOV

HƏYAT BİLGİSİ

1-ci sinif



Zahid QARALOV
Əlövsət OSMANLI
Fikrət SÜLEYMANOĞLU
Vüqar MƏMMƏDOV

HƏYAT BİLGİSİ

1-ci sinif

Azərbaycan Respublikası Təhsil Nazirliyi
tarafından təsdiq olunub. (06.07.2004-cü il
tarixi 611 №-li smr).

Sinif

Sopadı

Adı

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT HİMNİ

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Sandan ötrü can verməyə cümlə hazırlız!
Sandan ötrü qan tökməyə cümlə qadırız!
Üçrəngli bayraqınla məsud yaşa!

Minlərlə can qurban oldu!
Sinən hərbi meydən oldu!
Hüququndan keçən oşgar,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstən,
Sənə hər an can qurban!
Sənə min bir məhabbat
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməya,
Bayrağını yüksəltməya
Cümə gənclər müştəqdir!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!

Sözleri Əhməd Cəvadın,
müsiqisi Üzeyir Hacıbəylinindir.



BAKİ — 2006

Redaktor: Pedaqoji elmlər doktoru, professor Y.Karimov

Rəyçilər: Texnika elmləri doktoru, professor A.Mehrabov

Psixologiya elmləri doktoru, professor Ə.Əlizadə

Pedaqoji elmlər doktoru, professor Ə.Ağayev

Pedaqoji elmlər doktoru, professor Ə.Hüseynov

A.Ibrahimova

(Bakı şəhəri S.C.Pişəvəri adlı Humanitar Gimnaziyanın müəllimi)

S.Qulubayova

(Bakı şəhəri 272 Nö-N məktəbinin müəllimi)


DİQQƏT!

- ✓ Kitabın bütün hüquqları qorunur!
- ✓ Müəlliflərin xüsusi razılığı olmadan kitabı və ya onun hissesini çap etmək, suretini çıxarmaq, hər hansı formada yaymaq qəti qadağandır!

Qaralov Z., Osmanlı Ə., Süleymanoğlu F., Məmmədov V. *Həyat bilgisi* (1-ci sinif üçün).
—Bakı: Osmanlı Yayımları, 2006. —104 sah.

4306020000-009
© 2006

© Osmanlı Yayımları, 2006



*Övladlarını sağlam, bilikli və tərbiyəli böyütmək
ailənin və dövlətin birinci dərəcəli işidir.*

Heydər ƏLİYEV

MƏKTƏBƏ BAŞLARKƏN

ƏZİZ MÜƏLLİMLƏR!

Bildiyiniz kimi, «Həyat bilgisi» fənni indiyedək «Ana diliyin içərisində tədris olunurdu. Bu ildən başlayaraq, həmin fənn həftədə 1 saat olmaqla ayrıca tədris edilecek. «Həyat bilgisi» fənninin əsas məqsədi təlimin birinci piləsində şagirdlər yaşadıqları sosial və bioloji mühitlə bağlı ikiin ar鹩ışlar vermekdir. Onların surûrunda shate olunduqları canlı və cansız əlemin vahid, bütöv və bələnnezzə obrazını yaradır. Həyatda zaruri olan davranış qaydalarını öyrədir. Yaşadıqları kəndə, şəhərə, doğma Vətənə, onun ramzlarına, tabiatına, shatesında olduğu insanlara məhabbet hissəsi formalasdır.

«Həyat bilgisi-1» darslıyi üzrə aparan işin dəha şəmarəli olması üçün aşağıdakı məqamlar diqqət markazında səxlinə məlumatdır:

1. Şagirdlər oxu vərdiglərinə tam yiyələnmediklərinə görə metnler, çalışmalar, suallar, göstərişlər müslüm tarafından oxurmali və izah edilməlidir.

2. «X» işarəsi ilə fərqləndirilən dərslerin çatınlık dəracəsi yüksək olduğundan, müslüm onların tədrisi zamanı öyrədiplen biliklərə sinfin səviyyəsinə uyğun korrektələr etməkdə müsteqildir.


3. Tebiət və tabiat hadisələri üzərində mübahidələr aparmadıq məqsədilə müslüm bəzi dərslerin materialları asasında yerli şəraitə uyğun sınıfdanxaric işlər tagkil edə bilər.

4. Çalışmalar dərsin sonunda müallimin nəzarəti altında yerinə yetirilir. Bunun üçün lazım olan vaxt müslüm tarafından müayyan edilir. Bəzi çalışmalarda düzgün cavabın göstərmək üçün uyğun xananın içərisində sadəcə olaraq «X» işarəsinin qoyulması kifayətdir. Masalan, «Şəkilde gördüklerinizdən hansı toyuğun balasıdır?» sualının cavabı aşağıdakı kimi göstərilir.




5. Həyat haqqında bəylerin öyrədiləsi fasılısız olduğundan, bu proses təkçə dərsle məhdudlaşdır. Bu işdə valideynlərin üzərinə de böyük məsuliyyət düşür. Yüksek nəticənin alındıqması üçün müslüm hər bir valideynlə ayrıca iş aparmalı, onların nolara dəha çox diqqət yetirməli olduğunu haqqında tövsiyələr vermelidir.

6. Dərslər ilə başa çatdıqdan sonra şagirdlər yay tatlılında «Həyat bilgisi»ndən oxu materialı kimi istifadə edə bilərlər.



I
bölmə

Bilik günü. Məktəblə tanışlıq.




A Mənim adım Azər, soyadım Əhmədli, atamın adı Adildir. Altı yaşım var. Bu gün Bilik günüdür. İlk dəfə məktəbə gəlmişəm. Burada bize oxumağı, yazmağı, şəkil çəkməyi öyrədəcək, bilik verəcəklər.

Məktəbin həyətində əllerində gül-ciçək tutmuş çoxlu şagird var. Dövlət himni səslenir. Men de elimi üreyimin üstünə qoyub hamı ilə birlikdə himnimizi oxuyuram. Sonra məktəbin direktoru, müəllimlər bize «Xos gəlmissiniz!» deyir və biz içəri daxil oluruq.

Yadda saxlayın!

Bilikli adam Vətəni üçün daha xeyirli olur.



B. Məktəbimiz ikimərtəbelidir. Birinci mərtəbedə müəllimlər otağı, kitabxana və idman zalı var. Sınıfımız «1A»dır. Sınıf otağımız ikinci mərtəbedə yerləşir. Dəhlizin başında el-üz yumaq üçün yer var.



1. Sınıf otağınız neçəci mərtəbedə yerləşir?
2. Müəllimlər otağı harada yerləşir?
3. Kitabxana nə üçündür?



C Sinfimiz geniş ve ışıklıdır. Onun iki pəncərəsi var. Divardan bayraqımız, gerbimiz, himnimiz, xəritamız və yazı tahtası asılıb. Sol künclə şraf, sağ künclə isə zibil qutusu var. Müəllimimiz stolun arxasında, biz isə partada ayləşirik.



Ç Müəllimimizin adı Sonadır. Parta yoldaşım Zöhredir. Bizdən qabaqdakı partada Orxan və Lala oturur.

Zəng çalınır. Müəllimimiz sinfə daxil olub bizimlə salamlashır. Onun göstərişi ilə kitab, dəftər və qələmimizi partanın üstüne qoyuruq. Dərs başlanır.

Dərs başlananda və qurtaranda zəng çalınır. Dəslər arasında tənəffüs olur. Tənəffüsde su içir, yeyir, uşaqlarla səhbat edirik. Sonuncu dərsdən sonra evimizə qayidinq.

Haftada beş gün dərsimiz olacaq. Şənbə və bazar günləri istirahət edəcəyik.




1. Müəlliminizin adı nədir?
2. Parta yoldaşınızın adı nədir?
3. Hər gün neçə dərsiniz olur?

ÇALIŞMALAR

1. Aşağıdakilardan hansı sınıf otağınızda **yoxdur**?








2. Sınıfda zibili hara atırsınız?







3. Ders levazimatları olan şəklə göstərin.







2-ci dərs

Məktəbə getmək,
məktəbdən qayıtmaq.




A

Məktəbə gecikməmək üçün vaxtında yatır, vaxtında oyanırıam. Yatmadan əvvəl kitabları, dərs levazimatını çantağıram. Valideynlərimə və bacıma «Gecəniz xeyrə qalsın!» deyib, yatağıma uzanıram. Səhər yerimdən duranda hamiya «Sabahınız xeyr!» deyirəm. Yatağımı düzəldir, idman edir, dişlərimi fırçalayır, ol-üzümü yuyuram. Yeməyimi yedikdən sonra paltarımı geyinib məktəbe yollanıram.



Yadda saxlayın

Azəm yatmadan əvvəl aile üzvləri ilə sahollaşmaq, səhər yerindən duranda issə salamlaşmaq lazımdır!



B

Məktəbə anamla, yaxud atamla gedirəm. Küçədə səki ilə hərəkət edirik. Yolu keçərkən diqqətli olur, svetoforun işığına baxınq. Yaşıl işq yananda yolu keçirik. Məktəbə çatanda müəllim və yoldaşlarımıla salamlaşırıam. Zəng vurulur. Keçib yerimdə aylasılırem.



1. Küçədə hərəkət edərkən naya görə səki ilə gedirsiniz?
2. Yoldaşlarınızla necə salamlaşırınsınız?
3. Svetoforun hər bir işığı nayı göstərir?

ÇALIŞMALAR

1. Axşam yatmadan əvvəl dərs ləvazimatlarını hansına yiğirsiniz?







2. Sahər aşağıdakılardan hansının səsinə yerindən durursunuz?







3. Svetoforların hansında «Dayan!» işığı yanır?









A Məktəbimizdə çoxlu şagird və müəllim var. Müəllimlər şagirdlər bilik öyrədirler. Burada xidmətçilər, kitabxanaçılar, fahsiler də çalışırlar. Bu qədər adamın toplaşduğu yerda hamının nizam-intizamlı olması, öz işini yaxşı yerinə yetirməsi üçün rəhbər olmalıdır. Məktəbimizə direktor rəhbərlik edir. Onun adı Ədalət müəllimidir. İşi çox olduğuna görə ona müavinləri kömək edirlər. Direktorun kabineti birinci mərtəbədədir.



B Məktəbin, eləcə də sinfimizin qapısından içəri keçəndə növbəni gözlayıram. Dərs zamanı bir söz demək istəsem, elimi qaldırıram. Müəllim icazə verdikdən sonra ayağa durub sözümü deyirəm. Dərsda yoldaşlarımıla söhbət eləmirem. Danışan yoldaşımın sözünü keşmirəm. Yanlış bir iş tutduqda üzr istəyirəm. Yoldaşlarının səhvini və xətalı davranışlarına anlayışla yanaşırıam. Axi, mən özüm də nə vaxtsa belə səhv edə bilerəm!



C Məktəbimizin və onun həyatının təmizlik işlərini xidmətçilər yerinə yetirir. Biz onların eməyinə hörmətlə yanaşır, məktəbimizi təmiz saxlayır, lazımsız şeyləri zibil qutusuna atırıq.

Tənəffüs zamanı sınıfda və dehlizdə qaçırı, səsküy salırmıq.



1. Müəlliminiz və sınıf yoldaşlarınızla necə saqlağırsınız?
2. Məktəbdən kiminə qayıdırırsınız?
3. Yanlış iş tutduqda nə edirsiniz?

ÇALIŞMALAR

1. Dərslərinizi harada keçirsiniz?







2. Məktəbə kim rəhbərlik edir?







3. Məktəbin təmizlik işlərini kim görür?









4-cü dərs

Bədənimiz. Sağlamlığımız.

A

Bədənimiz üç hissədən ibarətdir: baş, gövəz və ətraflar. Başımızda gözlərimiz, qulaqlarımız, ağızımız və burnumuz var. Ətraflar dedikdə qollar və qışclar başa düşülür. Qolumuzda dırşayımız, bileyimiz, elimiz; qışımızda dizimiz, topuğumuz, ayağımız var.

49234



Yadda saxlayın

Gözlərimizlə görür, qulaqlarımızla eşidir, burnumuzla qoxu, dilimizlə dad bilir, dərimizlə toxunmayı hiss edirik.

B

Sağlam olmaq — xastələnməmək, gümrəh, çevik və güclü olmaq deməkdir. Sağlamlığı qorumaq üçün təmizkar olmalı, idmanı sevməli, vaxtında yatırıb-durmamalıyıq. Mən hər sahər yerimdən duranda idman edir, axşamlar yatmadan qabaq ayaqlarımı sərin su ilə yuyuram. Pəncərəni açıb otağının havasını dəyişirəm. Televizora baxarkən ona çox yaxın oturmuram, müsiqiye qulaq asarkən səsi yüksəltmirəm.


**C**

İşlərin çoxunu allarımızla gördüyüümüzden onlar tez-tez çirkilərlər. Ona görə də allarımı sabunla yuyuram.

Uzun dirnaqlar mikrob yuvası olduğuna görə həftədə bir dəfə el və ayaq dirnaqlarını tutdururam. Bədənim təmiz saxlamaq üçün tez-tez çımirəm. Təmiz və ütülənmiş paltar geyinirəm.

Çaydan, göldən, arxdan su içmirəm. Yuyulmamış meyvə, tərəvəz yemirəm. Çirkili və zibilli yerlərdə oynamırəm.

1. Niçə allarımızı sabunla yuyuruq?
2. Niçə görə dirnaqlarımızı tutdurururq?
3. Meyvə-tərəvəzi yutulmamış yesək nə baş verər?

**Ç**

Yoluxucu xəstəliklərdən qorunmaq üçün həkimlər uşaqlara peyvand edirlər. Üç cür peyvand edilir: iyne vurmaqla, dərini azca cızmaqla, ağıza dərman damcısı tökməklə. Mən peyvanddan qorxmuram. Xəstələndikdə həkimin məsləhatlarına qulaq asıram. Vaxtlı-vaxtında dərman içirəm. Qrip olduqda evdakiləri yoluxdurmamaq üçün onların əşyalarına toxunmuram, ayrıca qab-qacaqdən istifadə edirəm.


?


1. Peyvand nə üçündür?
2. Xəstələnəndə kimə müraciət edirsiniz?
3. Dərmanlar haradan alınır?

ÇALIŞMALAR

1. Kim düzgün aylasmayıb?



2. Aşağıdakilardan hansı yay geyimidi?



3. Diş fırçasını xoşunuz gələn rangda rənglayın.




5-ci dərs

Sinif nümayəndəsinin seçilməsi.*

A


Müəllimimiz özü ilə seçki qutusu, şagirdlərin sayı qədər zərf və ağ vərəq getirib dedi: «Uşaqlar, artıq bir-birinizi yaxşı tanıyırsınız. Ona görə da özünə sinif nümayəndəsi seçə bilərsiniz. Bu vəzifəyə layiq bildiyiniz yoldaşlarınızın namizədiyini verin». Adil Nargizin, Valeh Anarın, parta yoldaşım Zöhra isə mənim namizədiyimi verdi. Sona müəllim Nargizin yaxasına qırmızı, Anarın yaxasına göy, mənim yaxama isə yaşlı nişan taxıb dedi: «Hər kəs tərəfdarı olduğu yoldaşının nişanının rəngini vərəqə gizlice qeyd edib, zərfə qoysun». Hamımız müəllimimiz deyən kimi edib, sira ilə zərfları seçki qutusuna atdıq.



Sinif nümayəndəsi:

- sinifdə nizam-intizamın, təmizliyin saxlanmasına rəhbərlik edir;
- şagirdlərin arzu və istəklərini müəllimə, müəllimin sözlərini isə şagirdlərə çatdırır;
- müəllim olmadıqda sinifdə sakitliyi təmin edir;
- sözə baxmayan, şuluqluq edən uşaqlara xəbərdarlıq edir, sözə baxmasa, müəllimə bu haqda məlumat verir.

B Müəllim qutunu açdı. Zərlərdəki vərəqləri çıxarıb, rənglərə görə ayırdı. Yaşıl rənglə işarə edilmiş vərəqlərin sayı daha çox oldu. Beləliklə, mən sinif nümayəndəsi seçildim. Məni birinci Nərgizla Anar, sonra qalan yoldaşlarım təbrik etdilər. Onların hamisəna təşəkkür elədim.



C Sona müəllim dedi: «Azər, indi özüne təmizlik üzrə köməkçi və hər gün üçün iki sinif növbətçisi təyin etməlisən». Mən Nərgizi özüme köməkçi təyin etdim. O, sinfimizin təmizlik işlərinə nəzarət edəcək. Növbətçilər isə sırə ilə hər gün sinfin havasını dəyişəcək, əşyaları qoruyacaq, saliqəsahman yaradacaqlar.



ÇALIŞMALAR

1. Sinif nümayəndəsini kim seçir?







2. Sinif nümayəndəsini seçərək seçki vərəqini aşağıdakılardan hansına atmaq lazımdır?








3. Sinif növbətçisi qoluna aşağıdakılardan hansını bağlayır?







Mən və biz.



Anam və atam



Babam, nənəm, bacım və mən

A Ailemiz altı nəfərdən ibarətdir: babam, nənəm, atam, anam, bacım və mən. Babam və nənəm təqaüdüdürler. Atam təyyareçidir. O, Azərbaycan Milli Ordusunda xidmət edir. Anam müəllimdir, məktəbimizdə işləyir. Bacım Ayten Üçüncü sinifdə oxuyur. O, dərs eləçisidir.

Biz məhrəban ailəyik. Ev işlərində hamımız bir-birimizə kömək edirik. Babam deyir ki, məhrəbanlıq olan yerdə xeyir-bərəket olar.

- 1. Ailənizdə kimlər var?
- 2. Vəlideynləriniz harada işləyirlər?
- 3. Soyadınız necə əmələ gəlib?



Biz Bakıda yaşayınq. Dördətaqlı mənzilimiz beşmərtəbeli evin üçüncü mərtəbəsində yerləşir. Otaqlardan biri qonaq otağıdır. Evinizə qonaq geləndə «Xoş geldiniz!» deyib, onları qonaq otağına davət edirik. Otaqlardan ikisi yataq otağıdır. Birində isa bacımla mən dərslərimizə hazırlaşırıq. Ayrıca mətbəximiz və hamamımız var. Nənəm çox vaxt mətbəxdə olur. Biza dadlı yeməklər bişirir. Yeməyimizi yedikdən sonra ona «Çox sağ ol!» deyirik. Nənəmə bize «Nuş olsun!» deyir.

- 1. Qonaq qarşılayanda nə deyirsiniz?
- 2. Yeməkdən sonra minnətdarlığını necə bildirirsınız?
- 3. Evdə ananızə hanım işlərdə kömək edirsiniz?



Mənim çoxlu qohumlarım var. Atamın qardaşı əmim, bacısı bibimdir. Anamın qardaşı dayım, bacısı isə xalamdır. Əmim və bibim Gəncədə, dayım və xalam Sumqayıtda yaşayırlar. Mən fez-fez əmim uşaqları və xalam uşaqları ilə telefonla danışırıam. Bibim oğlu Kamran universitetdə oxuyur. Bazar günləri əlib manı gəzməyə aparır. Mənim başqa qohumlarım da var. Onlarla da əlaqə saxlayırıq. Nənəm deyir ki, qohumlar gərek yaxşı gündə də, pis gündə də bir yerde olsunlar.

- 1. Atanızın bacısı nəyinizdir?
- 2. Ananızın qardaşı nəyinizdir?
- 3. Ananızın bacısı qızı nəyinizdir?




Ç Bizim çoxlu qonşularımız var. Havalarda yaxşı olanda böyük-lər həyətde oturub söhbət edir, biz isə oynayınq. Ən çox üzbeüz qonşumuz Nailə xalagillə dostluq edir. O da müəllimdir. Anamla bir yerde işləyir. Nailə xalanın həyat yoldaşı mühəndisdir. Onların oğlu Elgün mənim en yaxın dostumdur. Biz tez-tez bir-birimizə qonaq gedirik. Hər gün darsdan sonra Elgünə birləşdə ikinci mərtəbədə tənha yaşayan Fatma nənəyə baş çəkirik. Mağazadan ona lazımlı olan şeyləri alıq. Anam deyir ki, yaxşı qonşusu olan adam xoşbəxtidir.



- 1. Ən yaxın qonşunuz kimdir?
- 2. Qonşu uşaqlardan kimlərlə dostluq edirsiniz?
- 3. Qoçalara necə kömək edirsınız?

A

İnsanın bir anası olduğu kimi, bir də Vətəni olur. Bizim Vətənimiz Azərbaycandır. Babalarımız, nənələrimiz, atalarımız, analarımız burada doğulub, burada da yaşayıblar. Biz də burada doğulub, onun havası, suyu, çörəyi ilə böyüyürik. Doğma Azərbaycanın başı qarlı uca dağları, bərəketli çölləri, coşqun çayları var. Vətənimizə «Odalar yurdu» da deyirlər, çünki burada neft və çoxlu yanar qaz çıxarılır.



?

- 1. Vətənimizin adı nədir?
- 2. Himmimiz hansı sözü başlayır? Bəs, hansı sözü qurtarır?
- 3. Vətənimizə nə üçün «Odalar yurdu» deyirlər?



Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyev



Prezident sarayı

B Azərbaycanın çoxlu şəhərləri var. Onların ən böyüyü və en gözəli Bakıdır. Bakı Xəzər dənizinin sahilində yerləşir. Orada çoxlu hündür binalar, gözel parklar, muzeylər, teatrlar və idman kompleksləri var.


Bakı həm də Vətənimizin paytaxtıdır. Ölkəmizin prezidentinin sarayı Bakıda yerləşir. Prezidentimiz orada işləyir, başqa ölkələrin başçularını qəbul edir. Azərbaycanın Respublikasının Prezidenti cənab İlham Heydər oğlu Əliyevdir.



Bakının görünüşü



Bakının qədim qala divarları



Qız qalası



Hökumət evi




Filarmoniya



Şəhidlər xiyabanı



1. Azərbaycanın şəhərlərinin ən böyüyü hansıdır?
2. Ölkəmizin paytaxtı hansı şəhərdir?
3. Azərbaycan Respublikasının prezidenti kimdir?

Bayraqımız, himnimiz.***A**

Har bir ölkeni onun bayrağı ile tanıyorlar. Bizim bayraqımızda üç rəng var: mavi, qırmızı, yaşıl. Mavi — göylerin rəngidir, təmizlik, müqəddəslik deməkdir. Qırmızı — qan rəngidir, inkişaf və müasirlilik deməkdir. Yaşı — otaların, yarpaqların rəngidir, həyat deməkdir. Qırmızı rəngin üzərində aypara və sekkizgüləşli ulduz var. Ata-babalarımız üçrəngli bayraqımızı başları üzərinə qaldıraraq düşmənlə mübarizəyə qalxıblar. İdmançılarımız yarınlarda qalib geləndə onu göylərə qaldırırlar.

- ?
1. Bayraqımızda hansı rənglər var?
 2. Bu rənglərin hər biri nəyi göstərir?
 3. Bayraqımızdakı aypara və ulduz hansı rəngin üzərindədir?

**B**

Nənələrimiz, babalarımız, böyüklərimiz tez-tez bize alqış edir, «Xoşbəxt olun!» deyirlər. Himn də insanların öz Vətənlərinə etdiyi alqışdır. Biz bayram günlərində himnimizi oxuyur, Azərbaycanımıza «Üçrəngli bayraqınla məsud yaş!» deyirik. Himni oxuyarkən sağ əlimizi ürəyimizin üstüne qoyur, Vətənimizə ürəkdən alqış edirik.

?

1. Himn nödür?
2. Himnimizi hansı günlərdə oxuyuruq?
3. Himnimizi oxuyarkən niyə əlimizi ürəyimizin üstüne qoyuruq?

ÇALIŞMALAR

1. Bayrağımızı göstərin.




2. Himmimizi oxuyarkən necə durmalyıq?



3. Azerbaycan əsgərini göstərin.




VARLIQLAR



CANLILAR

va

CANSIZLAR



**II
bölmə**



A Her yerde bizi müxtəlif varlıqlar ehənət edir: evimizdə ailə üzvlərimiz, stol, stul, televizor, soyuducu, divan, çarpayı; məktəbdə müəllim, şagird, parta, yazı taxtası, şkaf; həyətdə insanlar, ağaclar, otlar, heyvanlar, quşlar, cüçülər, binalar, maşınlar. Ayağımızın altındaki daş, torpaq da varlıqdır.



1. Yuxarıdakı şəkildə hansı varlıqları görürsünüz?
2. Həmin şəkildə en böyük varlıq hansıdır?
3. Aşağıdakı varlıqların adlarını söyləyin.



Varlıqlar bir-birindən yalnız ölümləri, formaları, rəngləri ilə deyil, hem də canlı ve cansız olmaqları ilə fərqlənir. Canlı varlıq nəfəs alır, qidalanır, inkişaf edir, çoxalır, qocalır və ölürlər. İnsanlar, heyvanlar və bitkilər canlı varlıqlardır. Daş, torpaq, bina, maşın, stol, stul isə cansız varlıqlardır.



Cansız varlıqlar




Canlı varlıqlar



1. Mənzilinizdə gördüyünlər varlıqlardan en böyüyü hansıdır?
2. Həyətdə gördüyünlər en kiçik canlı varlığın adı nedir?
3. Dibçəkdəki gül canlıdır, yoxsa cansızdır?

İnsanlar, heyvanlar, bitkilər, daş, torpaq, hava və su təbii varlıqlardır. Binalar, maşınlar, körpükler, təyyarələr, gəmilər isə sünə varlıqlardır, çünki onları insanlar yaradıblar. Sünə varlıqlar təbii varlıqlardan düzəldilir: məsələn, daşdan ev tikirlər, ağaçdan stol düzəldirlər, heyvanların dərisindən kürk, papaq tikirlər.



Tabii varlıqlar



Sünə varlıqlar

ÇALIŞMALAR

1. Cansız varlıq hansıdır?



2. Canlı varlıq hansıdır?



3. Təbii varlıq hansıdır?



4. Süni varlıq hansıdır?



10-cu dərs

Ev heyvanları və quşları.


A

İnsanlar hələ qədim zamanlardan bəzi heyvanları və quşları əhliləşdiriblər. Əhliləşdirilmiş heyvanlara ev heyvanları, quşlara isə ev quşları deyirik. Uzun illərdən bəri atlardan minik və qoşqu vasitəsi kimi istifadə edirlər. İnekdən, qoyundan, keçidən süd sağib qatıq, yağı, pendir, ayran düzəldirlər. It evlərimizi, heyvanlarımızı qoruyur. Pişik sıçanları ovlayır. Toyuğun, qazın, ördəyin yumurtasından, tükündən, etindən istifadə olunur.



?

1. Daha hansı ev heyvanlarını tanıyırsınız?
2. Daha hansı süd məhsullarını tanıyırsınız?
3. Qəfəsdəki quşları nə üçün ev quşları adlandırmırıq?



B Heyvanlar balalamaq, quşlar isə yumurtlamaq yolu ilə çoxalırlar. Bəzi ev heyvanları və quşlarının balalarının adı da var: məsələn, atın balası dayça, ineyin balası buzov, camışın balası kəlçə, qoyunun balası quzu, keçinin balası oğlaq, toyuğun balası cücedir.



- ?
1. İneyi harada saxlayırlar?
 2. Bəs, toyuqları harada saxlayırlar?
 3. Ev heyvanlarını nə ilə yemlaysırlar?
- !
- Yadda saxlayın Bütün quşların qanadları var.

ÇALIŞMALAR

1. Ev heyvani hansıdır?



2. Ev quşu hansıdır?



3. Hansı ineyin balası deyil?



4. Öt yeməyen heyvan hansıdır?



A Ətrafımızda olan canlı varlıqların bir hissəsi də bitkilərdir. Bitkilər dedikdə ağaclar, kollar və otlar başa düşülür. Onlar meşalarda, çöllərdə, dağlarda, dərələrdə, bağça və bağlarımızda bitir. İnsanlar bitkiləri çox sevdiklərindən, onların bezilərini evdə dibçəkdə ekirler. Bitkiləri gövdəsinə, budaqlarına, yarpaqlarına və meyvalarına görə tanımış olur.



Yadda saxlayın



Ağacın bir, kolun isə bir neçə gövdəsi olur.

?

1. Dibçəkdə ekilan bitkilərdən hansıları tanıyırsınız?
2. Qızılıqlı bitkisi koldur, yoxsa ot?
3. Findig bitkisi koldur, yoxsa ağac?

B

Bitkinin bir hissəsi torpağın altında, digər hissəsi isə üstündə yerləşir. Torpağın altındakı hissə kökdən, üstündəki hissə isə gövdə və budaqlardan ibarətdir. Budaqlarda yarpaqlar, çiçeklər, meyvalar və toxumlar əmələ gelir. Bitkilər kökün, gövdənin, yarpaqların köməyi ilə qidalanır, tənəffüs edir. Bitkilər toxumları, gövdəsi və kökləri vasitəsilə çoxalır.



?

1. Bitkilər hansı organları vasitəsilə qidalanır?
2. Bitkilər hansı organları vasitəsilə çoxalır?
3. Ağacın gövdəsi böyükdür, yoxsa kolun?

!

Yadda saxlayın

Bitkilərin yaşaması üçün torpaq, su, hava, işıq və istilik lazımdır.

ÇALIŞMALAR

1. Kol bitkisinin meyvəsi hansıdır?







2. Bitkinin gövdəsi hansıdır?







3. İynayarpaqlı ağac hansıdır?







4. Bitki hansı orqanı ilə torpaqdan qida alır?








12-ci dərs

Bitkilərin faydası.

A

Bitkilər təmiz hava mənbəyidir. Ona görə də insanlar istirahət üçün həmişə parklara, bağlara, meşələrə gedirlər. Bitkilərin bəzilərinin meyvələrindən, toxumlarından, bəzilərinin isə yarpaq və köklərdən qida məhsulu kimi istifadə edilir. Bir çox bitkilərdən ayrı-ayrı xəstəliklər üçün dərman hazırlanır. Ağacların oduncağından yaraşıqlı mebellər düzəldirler. Tirkəti işlərində də ağacdan istifadə edirlər. Soyuq havalarda evləri qızdırmaq, yemek hazırlamaq üçün ağac oduncağı lazımlı olur. Kitab və dəftərlərimizin kağızı da ağacdan hazırlanır.



?

1. İnsanlar nə üçün meşadə dincəlməyi sevirərlər?
2. Şəkildə gördüklerinizin adlarını söyləyin.
3. Daha hansı meyvələri tanıyırsınız?


!

Yadda saxlayın

Meyvə və tarvaz insanın sağlamlığı üçün çox faydalıdır.

B

İnsanların qida kimi istifadə etdiyi çörək də bitkidən alınır. Həmin bitkinin adı buğdadır. Əvvəlcə torpağı şumlayıb buğda toxumu səpirlər. Toxumlar cücarib böyüyür, sünbüllər dən tutur. Dəni kombaynların köməyi ilə yiğir, onu dəyirmənda üydərek un hazırlayırlar. Undan isə çörək bişirilir.

**?**

1. Çörək nədən hazırlanır?
2. Buğda əhilmiş sahəyə nə deyirlər?
3. Undan hazırlanınan daha hansı qida məhsullarını tanıyırsınız?

C

Bir çox heyvanlar bitkilərin yarpaqları, meyvaları və toxumları ilə qidalanır. Bəzi heyvanlar yuvalarını onların gövdəsində, bəziləri isə budaqlarında qurur. Arılar bitkilərin çiçəklərindən şira çəkir.

**?**

1. Sincabın yuvası harada yerləşir?
2. Qarqa öz yuvasını harada qurur?
3. Arı yuvasına nə deyilir?

ÇALIŞMALAR

1. Bu heyvanlardan hansı yalnız bitkilərlə qidalanır?



2. «Ayağından su içər,
Dimdiyindən balalar.» —
tapmacasının cavabı aşağıdakılardan hansıdır?



3. Bu quşlardan hansı öz yuvasını ağacın başında qurur?




4. Hansından kağız hazırlanır?




Ayağımızın altındaki Yer, başımızın üstündəki Göy.*

A Biz hamımız Yer adlanan planetdə yaşayınq. Ətrafımızda gördüyüümüz və indiyədək haqqında danışdığımız varlıqlar da Yer üzərindəki varlıqlardır. Yer yuvarlaq şəkildədir. Küreya bənzədiyindən ona Yer kürəsi deyirlər. Yeri topa, qarpiza, portağala da bənzətmək olar. Lakin çox böyük olduğundan onun yuvarlaqlığını görə bilmirik. Bunu təsəvvür etmək üçün Yerin modelinə — globusa baxmaq lazımdır.



- 1. Yer kürəsini daha hansı varlıqlara bənzətmək olar?
- 2. Yerin modelinə nə deyirik?



B Güneş daim yanın, işiq saçan və Yere en yaxın olan ulduzdur. O, hər səhər doğub dünyamızı işiqlandırır. Güneş biza yalnız işiq yox, həm də istilik verir. İşiq və istilik olmasa canlılar yaşaya bilməz. Yer kürəsi Güneşin ətrafında fırlanır. Güneşin ətrafına fırlanın daha sekkiz planet var.

- 1. Güneş hansı formadadır?
- 2. Yere en yaxın ulduz hansıdır?
- 3. Güneş olmasa nə baş verər?

C Geceler başımız üstündə Ay və saysız-hesabsız ulduz müşahidə edirik. Ay böyük göy varlığı kimi görünür. Əslində isə o, ulduzlardan çox kiçikdir. Yerə daha yaxın olduğundan böyük görünür. Ay Yerin ətrafında fırlanır. Fırlama zamanı onun görünüşü dəyişir — gah kürəyə, gah yarımküreyə, gah da hilala bənzəyir. Ay ulduzlar kimi işiq saçır, güzgü kimi Güneş işığını əks etdirir. İnsanlar bir neçə dəfə Ayda olmuşlar. Ayda hava və su yoxdur. Ona görə də orada canlılar yaşamır.

Göy varlıqlarını teleskop adlanan cihazla müşahidə edirlər.




Globus



Ayın müxtəlif görünüşləri



Teleskop



Ayda insan

- 1. Yerə en yaxın olan göy varlığı hansıdır?
- 2. Güneş böyükdür, yoxsa Ay?

ÇALIŞMALAR

1. Yer kürəsinə benzeyən hansıdır?







2. Hansı daha böyündür?







3. Hansında həyat var?








4. Gunaşı narinci, Yeri mavi, Açı ise sarı karandaşla rəngləyin.




A

Yerin Güneş etrafında firlandığını bilirik. Bu fırlanması bir ilə başa çatır. Bir ildə dörd fəsil var: yaz, yay, payız, qış. Hər fəsil üç aydan ibarətdir.




Yaz



Yay



Qış



Payız

?

1. Yer Gunaşın etrafına bir dəfə fırlanması nə qədər vaxt keçir?
2. İl ərzində fəsillər hansılardır?
3. Payızdan sonra hansı fəsil gəlir?

B

Fəsillərin dəyişməsi hər yerde özünü göstərir. Payızda hava və su get-gedo soyumağa başlayır. Tez-tez yağışlar yağır. Adamlar yay geyimlərini isti geyimlərlə əvəz edirlər. Köçəri quşlar isti ölkələrə uçub gedir. Kirpi, sıçan və sincab yuvalarına bitki toxumları, qoza daşıyıb qış tədarükü görür-lər. Qonur ayı və porsuq qış yuxusunu rahat keçirmək üçün çoxlu yeyib, kökelir. Ağacların, kolların yarpaqları saralıb xəzel olur. Otlar quruduqca yarpaqları, toxumları yera se-palenir. Alma, armud, heyva, nar, üzüm, itburnu, yemişan yetişir. İnsanlar onları yihib, tədarük edirlər. Sentyabr, oktyabr, noyabr payız aylarıdır.




?


1. Payızda ağaclarında hansı dəyişiklikləri müşahidə edirsiniz?
2. Nə üçün payızda bəzi quşlar uçub gedirler?
3. Payızda bağlarda, tarlalarda hansı işlər görülür?

ÇALIŞMALAR

1. Hansılar payızda yetişir?




2. Payızda isti yerlərə uçub gedən quşları göstərin.



Su. İçməli və çirkli sular.*

A İstifadə etdiyimiz qlobusda göy rəng Yer kürasının su olan hissəsini, yaşıl rəng isə quru hissəsini göstərir. Diqqətə baxsaq, göy hissənin yaşıl hissədən böyük olduğunu görərik. Bu, o deməkdir ki, Yerin su olan hissəsi quru hissədən böyükdür. Su okeanlarda, dənizlərdə, göllərdə, çaylarda və bulaqlarda olur. İnsanlar suyu içir, onunla yemək hazırlayır və təmizlik üçün istifadə edirlər. Sudan hər yerdə istifadə olunur. Canlılar havası, işıqsız, istiliksiz yaşaya bilmədikləri kimi, susuz da yaşaya bilmirlər.




- ? 1. Yaşadığınız yerdə bulaq, çay, göl varmı? Onların adı nödir?
- 2. Şəhərdəki evə su neçə yerdən gəlir? Onlardan hansı təmizlənlər?
- 3. Təmizlənməmiş su çaya axıdığda nə baş verir?

B Yer kürasındaki suların az bir hissəsi içməlidir. Okeanların, dənizlərin və əksər göllərin suyu şoran və acıdır. Onlardan içmək, bitkiləri suvarmaq üçün istifadə etmirler. İnsanlar içməli suyu bulaqlardan, su quyularından və çaylardan götürürler. Çayların suyu xüsusi stansiyalarda təmizləndikdən sonra ondan evlərdə istifadə edilir.

Mənzillərdə işlədilmiş su borularla başqa stansiyaya ötürülür. Orada təmizləndikdən sonra yenidən çaya və yaxud dənizə axıdılır.

- ?
1. Okeanların və dənizlərin suyu niyə içilmir?
 2. Evinizə içməli su haradan gəlir?
 3. Evinizdə istifadə olunmuş çirkli sular hərə axıdılır?



C Bitkilər vaxtı-vaxtı suvarılanda daha yaxşı inkişaf edir, bol məhsul verir. Havalarda isti keçəndə bitkiləri suvarmasan onlar quruya bilər. Ona görə de insanlar bağ, bağça və tarlaları suvarmaq üçün kanallar və arxlardır. Çayların və bulaqların suyunu kanallar və arxlardan uzaq yerlərdə yaşayış yerlərinə gətirirlər.

- ?
1. Naya görə göllərin ətrafında bitkilər daha yaxşı inkişaf edir?
 2. «Su gələn yer gülüştən olar» sözlərini necə başa düşürsünüz?

ÇALIŞMALAR

1. Hansının suyu içmelidir?



2. Yer kürəsinin su olan hissəsini göy, quru hissəsini isə yaşıl karandaşla rəngləyin.



16-ci dərs

Suda yaşayan canlılar.

A

Canlılar Yer kürəsinin yalnız quru hissəsində yox, həm də sularında yaşayırlar. Okeanların, dənizlərin, göllərin, çayların dibində müxtəlif su bitkilərinə rast gəlmək olar. Bu bitkilərin ən çox yayılmış yosunlardır. Bəzən dənizlərin dibindəki yosun sahələri çiçəkli çəmənliyə benzeyir. Heyvanların ən böyükü göy balina, ən ağıllı delfin de suda yaşayır. Dənizlərdə suiti, köpəkbalığı kimi yırıcı heyvanlar, çoxlu iri və xırda baliqlar olur. Onların əksəriyyəti suda doğulur, yaşayır və çoxalırlar. Belələri sudan kənardə çox yaşaya bilmirlər.




?

1. Dünyanın ən böyük heyvanının adı nadir?
2. Dünyanın ən ağıllı heyvanının adı nadir?
3. Köpəkbalığına nə üçün yırıcı deyirlər?

B

Vətənimizin çaylarında, göllərində cürbəcür balıqlar yaşayır. Xəzər dənizində suiti və müxtəlif balıqlar var.


Azərbaycanın ən qiymətli balığı nəadir. Nəre balığının kürüsü kimi atı da çox lezzətlidir. Bayramlarda süfremizi bəzəyən balıqlardan biri de ziyad balığıdır. Bu balıqlar Xəzər dənizində və Kür çayında yaşayırlar.




1. Azərbaycanın ən qiymətli balığının adı nədir?
2. Daha hansı balıqları tanıyorsunuz?

ÇALIŞMALAR

1. Delfin hansıdır?




2. Əvvəlki sahifədəki şəkillərdən istifadə edərək rəsmləri tamamlayın.



3. Soldaki canlıların her birini öz balası ile birləşdirin.



TƏBİƏT HADİSƏLƏRİ



Gündüz və gecə.

A

Hər sahər Güneş gündoğandan baş qaldırıb ətrafa işıq saçır. Qaranlıq çekilib gedir, uleduzlar görünməz olur. Gündüz başlayır. Quşların, cücüllerin səsi eşidilir. Böyükler işe, uşaq-lar məktəbə tələsirlər. Tarlalarda, zəmirlərdə, bağlarda, zavod və fabriklərdə hərə bir iş görür. Yollar müxtəlif avtomobilərlə dolur. Quşlar balalarına, qarışqalar yuvalarına yem daşıyırlar. Arılar çiçəkdən-çiçəyə qonub şirə çekirlər.



Xəzərdə Güneş doğur



Şerçə balalarına yem gətirir



1. Gündüz niye uleduzlar görünmür?
2. Aşağıdakı şəkillərdə hansı işlər görülür?

**B**

Güneş axşam yavaş-yavaş günbatana enir, sanki dağların arxasında gizlənir. Quşlar, cücüller yuvalarına çekilirlər. Qaranlıq qarışır. Göyde Ay və uleduzlar görünür. Gecə başlayır. Evlarda işıqlar yanır. İşdən qayıdan insanlar istirahət edirlər. Sabah sahər yena də Güneş doğacaq, hamı öz işinə gedəcək.

Ela işlər var ki, onlar gecələr də davam edir. Belə işləri gecə növbəsində işleyən insanlar görülür. Bəzi yırtıcı heyvanlar da ova gecələr çıxırlar.



Güneş batır




Ay ve uleduzlar görünür



1. Gecə ova çıxan heyvanlardan hansını tanıyırsınız?
2. Gecələr hava gündüzə nisbətən niya soyuq olur?

C

Gecə və gündüz neçə emələ gelir? Bunu izah etmək üçün Güneşin evazına el fənəri, Yerin evazına isə qlobus götürək. Qaranlıq otaqda fənərin işığını qlobusun üzərinə salaq. Qlobusun bir tərəfi işıqli, o biri tərəfi qaranlıq görünəcək. Bax, gecə və gündüz də bu cür emələ gelir. Güneşin Yeri işıqlandırdığı tərəfdə gündüz, o biri tərəfdə isə gecə olur. Qlobusu fırlatsaq, fənər ardıcıl olaraq onun gah bu, gah da o biri tərəfini işıqlandıracaq. Yer daim fırlandığına görə gecə və gündüz bir-birini evaz edir.



CALISMALAR



Varlıqlardan hansılar yuxarıdakı «Gündüz» rəsmiinə **səhvən** salınıb?




18-ci dars

Külək necə əmələ qəlir?*

A

Güneş Yerin ayrı-ayrı hisselerini müxtəlif cür qızdırır. Həmisi onun bir tərəfi isti, başqa tərəfi soyuq olur. Daha isti olan tərəflərdə Yerin qızdırıldığı hava yüngül olduğundan yuxarı qalxır. Onun yerinə isə soyuq hava dolmağa başlayır. Beləliklə, havanın verdavisması bas verir. Buna külək devirik.



Yadda saxlayın Harekət edən havaya külək deyilir.

Süretinə görə küləklərə müxtalif adlar verirlər: zəif küləyə **meh**, çox güclü küləyə **isa qasırga** deyilir. Ölkemizdə en çox külək asan yer paytaxtimiz Bakı və onun ətrafidir. Ona görə da keçmiş zamanlardan Bakıya «Küləklər şəhəri» deyirlər. Bakıda küləklerin bezilərinin öz adı da var. Burada soyuq küləyə **xəzri**, müləyim küləyə **qılavar** deyirlər.

1. Külek neçə amala gəlir?

2. Hansı küləyə meh, hansına tufan deyirik?

3. Bakuya niye «Külükler şəhəri» deyirlər?

C Küləyin insanlara həm faydası, həm də böyük ziyanı olur. İsti, qızmar vaxtlarda külək sarın və təmiz hava, bəzən də yağış getirir. O, yel dayırmanlarını, külək elektrik stansiyalarını işlədir. Yelkenli qayıqları və yelkenli gəmiləri hərakətə getirir. Güclü küləklər ağacların qol-budağını sindirir, meyvələri tökürlər, akinlara ziyan vurur, evlərin damını uçurur. Dənizdə firtına yaradıb gəmiləri batırır. Bəzən qasırğalar yaşayış yerlərini xarabaliğa çevirir.



Yel dayırmanı

Yelkenli gəmi



Qasırğa



Qasırğadan sonra



Dənizdə firtına



1. Küləklərin insanlara hansı faydası var?

2. Güclü küləklər insanlara nə kimi ziyan vurur?



Yadda saxlayın

Güclü külək zamanı pəncərələrin, ağacların, kolların, elektrik məstilərinin altında, taxta barıların, yüksək əşyaların yanında dayanmaq olmaz!

ÇALIŞMALAR

1. Hansı şəkil külək əsəndə çökilib?







2. Aşağıdakılardan hansı küləklə işləyir?







3. Hansını külək hərəkətə getirir?







Niyə yağış yağır!

A Gürəş dənizləri, gölləri, çayları isitdikcə suyun xirdə, gözle görə bilmədiyimiz hissəcikləri buxarlanıb isti hava ilə birlikdə yuxarı qalxır. Bu hissəciklər toplaşib bulud əmələ getirir. Hissəciklər soyuyub birləşdikcə ağırlaşır. Daha göydə qala bilmeyib, damcılar şeklinde yera töküür. Beləliklə, yağış əmələ gəlir. Yağışlar zəif və güclü olur.



- Bulud necə əmələ gəlir?
- Yağış necə əmələ gəlir?



Yadda Qalan qara buludlar çox vaxt özü ilə yağış və ya dolu saxlayın gotirir.

B

Yağış bitkilərə həyat verir. Bitkilər yağışdan sonra daha yaxşı böyüyür, inkişaf edir. Yağış bulaqların, çayların, göllərin suyunu artırır. Su anbarları dolur. İnsanlar əkinlərini, bağ-bağçalarını suvarmaq, içməli su götürmək üçün çətinlik çəkmirlər. Yağış yağmasa, quraqlıq olar, — bitkilər quruşur, heyvanlar məhv olar.



- Yağışın insanlara faydası nədir?
- Uzun müddət yağış yağmasa nə baş verər?

C

Yağışın insanlara ziyanı da ola bilir. Bəzən günlərə, aralarından yağış yağır. Belə yağışlara **leysan** deyilir. Leysan zamanı her tərəfi su basır, əkinlər, bağ-bağça su altında qalır, heyvanlar tələf olur.

Leysan böyük daşqınlar da əmələ gəfirir. Bu daşqınlar bəzən körpüleri uçurur, sahildəki evləri, yolları dağdırır.




- Hansi yağış daşqınlar əmələ gotirir?
- Daşqınlar straf mühitə nə kimi ziyan vurur?

Dolu və qar.

A Buxarlanıb yuxarı qalxan su hissəcikləri bezen donub buz parçalarına çevirilərək yerə töküür. Dolu adlanan bu buz parçaları hərdən toyuq yumurtası irilikdə olur. Dolu, adətən, ilin isti vaxtlarında yağır.

Dolu insanlara, bitkilərə və heyvanlara çox böyük ziyan vurur. Taxıl zəmərlərini, dirrikləri, meyvə bağlarını mahv edir. Evlərin dam örtüklerini, avtomobilləri zədələyir.

Dolu yağarkən açıq havada durmaq olmaz, çünki iri büz parçaların bədənimizə xətar yetirə biler.



1. Dolu ilin hansı vaxtlarında yağır?
2. Dolunun bitkilərə vurdugu ziyan nədir?
3. Dolu evlərə və avtomobilərə nə kimi ziyan vurur?

Doludan fərqli olaraq qar ilin soyuq vaxtlarında yağır. Göyün soyuq qatlarına qalxmış su hissəcikləri donub çox kiçik qar dənəciklərinə çevirilir. Bu dənəciklər əksər hallarda altıguşeli ulduz şəklində olur. Bir qədər isti havada qar dənəciklərinin baziləri yerə çatmamış əriyib suya çevrilir. Belə qara sulu qar deyilir. Hava soyuq olanda isə qar dənəcikləri yerda üst-üstə yiğilərəq ağ örtük əmələ getirir. Hər tərəf düməğ olur. Qar çox yağında bulaqların, çayların suyu gur, məhsul bol olur. Qarın çox yağması bezen çətinliklər də yaradır. Yollar bağlanır, gediş-geliş çətinleşir. Çöl heyvanları və quşları yem tapmaqdə çətinlik çekirlər.



1. Qar dənəcikləri naya oxşayır?
2. Naya görə qar ancaq ilin soyuq vaxtlarında yağır?
3. «Qar çox olarsa, bolluq olarsa» sözlərinin mənasını necə başa düşürsünüz?

ÇALIŞMALAR


1. Buludlardan hansı dolu getirə bilər?








2. Ancaq qar dənəcikləri olan şəkil hansıdır?







3. Qar dənəciklərini göy karandaşla rəngleyin.



21-ci dərs

Qış.

A

Payızdan sonra qış gelir. Qış ilin ən soyuq fəslidir. Qışda gündüzlər qısa, gecələr uzun olur. Qaranlıq tez düşür. Göyün üzü çox vaxt futqun olur. Güneş hərdən bir görünür. Bitkilerin inkişafı dayanır. Həmişəyaşıl ağaclarдан başqa bütün ağaclar çılpaq olur. Tez-tez qar yağır, hər tərəf ağ örtüyə bürünür. Şaxta-sazaq suları dondurur. Gölmeçələrin, arxaların, çayların hətta göllərin üstü buz bağlayır. Yollar buz bağladıından avtomobilərin hərəkəti çətinlaşır.

İnsanlar soyuqdan qorunmaq üçün isti paltar geyinirlər. Uşaqlar həyət-bacada qartopu oynayır, xizəklə sürüşürlər. Dekabr, yanvar, fevral qış aylarıdır.



- ?
- Qışda gündüzlər uzun olur, yoxsa gecələr?
 - Qışda yarpağını tökməyən hansı ağacları tanıyırsınız?
 - Qışda gölmeçələr niyə buz bağlayır?



B Qışda hər tərəf qarla örtüldüyündən, heyvanların yaşayışı çatınlaşır. Çölde ot olmadığına görə insanlar ev heyvanlarını pəyaledə saxlayırlar.

Çöl heyvanları qarlı çöllərdə, meşələrdə özlerinə yem tapmaq üçün daha çox gəzməli, bazan da günlərlə ac qalma olurlar. Qonur ayı, kirpi, porsuq öz yuvalarında qış yuxusuna gedirlər. Balıqlar, qurbağalar suyun dibinə çəkilirlər. Uşaqlar qarda heç na tapa bilməyen sərcə, dolaşa və sığırçınlar üçün dənlik düzəldir, onları yemləyirlər.



1. Qışda ev heyvanlarını niya pəyadə saxlayırlar?
2. Qış yuxusuna gedən heyvanlardan hansını tanıyırsınız?
3. Qarlı günlərdə quşların çatın yem tapmasının səbəbi nədir?

ÇALIŞMALAR

1. Hansı şəkildə qış təsvir olunub?



2. Canlı varlıqlardan hansılar «Qış» rəsminə sahvin salınıb?




İldirim və göy qurşağı.

A İlin müxtəlif vaxtlarında bəzən göyün üzünü qatı qara buludlar tutduğunu görürük. Əksər hallarda güclü yağış gətirən həmin buludların içində çoxlu elektrik toplanır. Bir-dən gözqamaşdırıcı şimşek görünür, arxasında da qulaqbırıcı gurultu eşidilir. Bu ildirimdir.

İldirim çox təhlükəlidir. O, hündür tənha ağacları, direkləri, qüllələri daha tez vurur. Ona görə də ildirim çaxarkən belə yerlərdən tez uzaqlaşmaq lazımdır.



Şəhər üzərində ildirim



Deşgərdə ildirim

**B**

Yağış yağarkən bəzən göydə Güneş görünür. Onun şüaları havadakı su damcılara düşüb, göy qurşağıını əmələ getirir. Götürşağıını gınaşlı günlərdə şəlalələrin, fəvvərələrin yanında da müşahidə etmək olar. O, yarımdairə şəklində olur.

Götürşagini yeddi rəngi var: qırmızı, narincı, sarı, yaşıl, mavi, göy, benövşayı. Böyüklüyündən və harada görünməsindən asılı olmayaraq göy qurşagini rənglərinin düzümü dəyişmir.



Götürşağı



Şəlaledə göy qurşağı



Deşgərdə göy qurşağı

?

1. İldirim ilin hansı vaxtlarında daha çox çaxır?
2. Əvvəl ildirimin işığını görürük, yoxsa səsini eşidirik?
3. Niçnə ildirim çaxarkən tək ağaçın, hündür dirayın yanında da yanmaq olmaz?

?

1. Göy qurşağı görmüsünüz mü? Nə zaman?
2. Göy qurşaginiin hansı rəngləri var?

ÇALIŞMALAR

1. İldirim çaxarken heyvanlardan hansı daha təhlükəsiz yerdə gizlənib?



2. Güneşin və göy qurşağının rənglərini tamamlayın.



23-cü dərs

Zəlzələ. Zəlzələ zamanı nə etməli?*

A

İnsanlara çox böyük ziyan vuran təbiət hadisələrindən biri da zəlzəladır. Zəlzələ zamanı ayağımızın altında yer tərpənir, tavanda çilçiraqlar yellənir, divarlarda çatlar emələ gelir. Güclü zəlzələ möhkəm tikilməmiş binaları, körpüleri dağıdır xarabaliğa çevirir. Dağları və qayaları uçurur, yerde dərin çatlar və yarğanlar emələ getirir. Zəlzəlenin harada və nə vaxt olacağını heç kəs qabaqcadan xəbər verə bilmir.

Keçmişdə insanlar elə bildirdilər ki, Yer nahəng bir öküzün buynuzları arasındadır. Guya öküz nəyəsa hirsənənde başını silkəleyir və beləliklə də zəlzələ emələ gelir.

Əslində isə zəlzələ yerin dərinliklərində baş verən tekənlərdir.



?

Güclü zəlzələ zamanı nələr baş verir?

!

Yadda Zəlzələ zamanı məktəbdəsinizsə müəllimin, evdəsinizsə saxlayın. Zəlzələ zamanı məktəbdəsinizsə müəllimin, evdəsinizsə böyüklerin göstərişlərinə ciddi emal edin!



B Zəlzələ gözlənilmədən və çox qısa müddətdə baş verdiyindən, insanlar bəzən çəşqiniqlidən nə edəcəklərini bilmirlər. Ona görə də zəlzələdən qorunma qaydalarını əvvəlcədən öyrənmək lazımdır.

Zəlzələ vaxtı evdə və ya sinifdəsinizsə:

- təvandan düşə biləcək şeylərdən qorunmaq üçün başınıza balıq, çanta və ya kitab tutun, stolun və ya partanın altında gizlənin;
- şəkfin və başqa aşa biləcək əşyaların yanında dayanmayın;
- pəncərənin qarşısında və balkonda durmayın.



C

Zəlzələ vaxtı çöldəsinizsə:

- binaların, divarların, böyük ağacların yanında durmayın;
- balkonların və pəncərələrin altında dayanmayın;
- elektrik direklerinin, qaz borularının yanından uzaqlaşın;
- binalardan aralı, açıq yerdə gözləyin.



Yadda saxlayın

Zəlzələ zamanı içəridə qalmışınızsa, heç nədən qorxmayın, gözləyin. Vatidəyinləriniz mütləq gəlib sizi oradan aparacaqlar!





1. Nəyə görə zəlzələ vaxtı şəkfin yanında dayanmaq olmaz?
2. Zəlzələ zamanı məktəbdə özünüüz nəcə qorunmalısınız?
3. Zəlzələ zamanı çöldə özünüüz nəcə qorunmalısınız?

Çaylar necə əmələ gəlir və axıb hara gedir?

A

Çaylar daim axan sulardır. Onların çoxu başlanğıcını uca dağlarındakı buzlaqlardan, bulaqlardan götürür. Yağış, qar və dolu suları da axıb çaylara qarışır.


Çaylar bir-birindən uzunluğuna, enina və sularının çoxluğu-na görə fərqlənir. Kiçik çaylar axıb böyük çaylara, böyük çaylar isə dənizlərə və ya göllərə tökülr. Bəzi kiçik çaylar dənizlərə və göllərə çatmadan quruyur.



- Şəkillərə diqqətlə baxın, çayın necə əmələ gəldiyini söyləyin.
- Çaylar axıb hara gedir?

B

Vətənimizin çoxlu iri və xırda çayları var. Onların ən böyüyü Kür çayıdır. Kür çayı axıb Xəzər denizinə tökülr. Araz və Qanıq da böyük çaylardır. Bir çox başqa çaylarımız kimi onlar da Kürə qarışır. Ona görə de belə çaylara Kürün qolları deyirlər. Kürün və Arazın üstündə su anbarları və elektrik stansiyaları tikilib. Əkin sahələrini, bağları suvarmaq üçün bu çaylardan çoxlu kanallar çəkilib. Bakıda istifadə olunan suyun bir hissəsinə Kürden götürürlər. Bu su temizlədikdən sonra əhalinin istifadəsinə verilir.



- Azərbaycanın ən böyük çayları hansılardır?
- Yaşadığınız yerdə hansı çaylar var?
- Çayların suyundan növbə istifadə olunur?





A Günaşə, Aya, ulduzlara, havaya, suya, torpağa, daşlara, heyvanlara, bitkilərə və insanlara birlikdə **təbiət** deyilir. Gecə və gündüzün növbələşməsi, küləyin əsməsi, yağışın, qarın, dolunun yağması, zəlzəlenin baş verması isə **təbiət hadisələridir**. İnsanlar hələ qədim zamanlardan təbiəti öyrənirlər. Amma onun hələ çoxlu açılmamış sırları qalır. Həmin sırların bəzi lərini, yəqin ki, biz açacaqıq. Bunun üçün çoxlu oxumalı, təbiətdə baş verən hadisələri diqqətlə izləməli və öyrənməliyik.



1. «Təbiət» dedikdə nə başa düşürsünüz?
2. Təbiət hadisələri haqqında nə bilirsiniz?

Təbiət bize hava, su, qida verir. Pambığı, odunu, metalli, nefti və qazı da ondan alırıq. Ona görə də çox vaxt təbiətə «Ana təbiət» deyirik. Her bir insan təbiəti anası kimi sevmeli və qorunmalıdır. Ekologiya bize bunları öyrədir.

Bizden başqa təbiətdə bitkiler, cüclər, balıqlar, quşlar, heyvanlar da var. Bizim bu ümumi evimizdə hər şey nizamlı deyil. Çayın suyunu çırkləndirəndə balıqlar ölürlər. Çəməndə çiçəklərini mahv edəndə kəpanaklər yoxa çıxırlar. Meşələr yananda çoxlu canlı mahv olur. Maşınların, zavodların havaya buraxdığı zeharlı tüsflərlər insanların sağlamlığını ziyān vurur. Ona görə də ekoloqlar hər bir insani düşünməyə çağırır və soruşurlar: San doğma təbiəti qorumaq üçün nə etmişən?




1. «Ana təbiət» sözlərinin mənasını necə başa düşürsünüz?
2. Ekologiya biza nəyi öyrədir?
3. Ana təbiəti qorumaq üçün siz nə edə bilarsınız?

Yaz. Novruz bayramı.

A Soyuq, şaxtalı qışdan sonra yaz gelir. Havalarda istileşir. Gündüzlər uzanır, geceler qısalır. Övvəl zoğal, badam, alça, sonra ise başqa ağaclar çiçek açır. Kolların dibində novruzgülü, bənövşə, nərgiz görünür. Torpaqdan yamyasıl otlar baş qaldırır. Köçəri quşlar qayıdır özlerine yuva qururlar. Cücüllerin səsi eşidilir. Tarlalarda, bostanlarda və bağlarda işlər yenidən carlanır. Torpağı şumlayıb toxum sapırlar. Meyvə ağaclarını budayır, diblərini yumşaldırlar. Tərevaz şitillərini istixanalardan sahələrə köçürürler. Qoyun-quzunu, malqarəni pəyələrdən çıxarıb otlaklara aparırlar.

Mart, aprel və may yaz aylarıdır.



- 1. Yazın gəlməsi ilə tabiatda hansı dəyişikliklər baş verir?
- 2. Hansı ağaclar daha tez çiçəkləyir?
- 3. Yaz gələndə bağlarda hansı işlər görülür?

B

Yazın gəlisi hamı səbirsizliklə gözləyir, çünkü o, özü ilə ham da «Novruz bayramı»nı gətirir. Bayramdan əvvəl hamı səməni göyərdir, ev-eşiyi, həyat-bacanı temizləyir. Nənələrimiz, analarımız şekerbura, paxlava, badambura, şorqoqla bişirir, yumurta boyayırlar. Novruz axşamı bütün hayatlarında bayram tonqalı qalanır. Uşaqlar tonqalın üstündən hoppa-nır, qonşuların evlərinə papaq atırlar. Hər yerde Novruz tamaşaları göstərilir. Kosa və Keçəl Baharqızla birlikdə Novruz şənliliklərinin qonağı olurlar. Onlar maraqlı oyunlar göstərir, gülməli əhvalatlar danışır, oxuyur, oynayırlar.




Baharqız, Keçəl və Kosa

- 1. Səmənini nədən göyərdirlər?
- 2. Novruz bayramında yaxınlarınızı necə təbrik edirsiniz?
- 3. Bayram tamaşalarında Kosa haqqında hansı mahnı oxunur?

ÇALIŞMALAR

Novruz nemətlərini seçib xonçaya «yığın».




BİLİK VƏ İNSAN ƏMƏYİ



IV
bölüm

Yaşayış məntəqələri. Kənd və şəhər.


A Soyuqdan, qardan, yağışdan qorunmaq, rahat yaşamaq üçün insanların evə ehtiyacı var. Keçmişdə onlar torpaq damlarda, palçıqdan, ağacdən tikilmiş daxıqlal daxmalarda yaşayırdılar. Belə evlərin içərisi yanqaranlıq, havası nəm olurdu. Adamlar əziyyət çəkir, tez-tez xastələnirdilər. Sonralar onlar daşdan, kərpicdən, betondan hər cür rahatlığı olan yaraşıqlı evlər təkməyi öyrəndilər. İndi kəndlərimizi, şəhərlərimizi belə gözəl evlər bəzəyir.



- Çoxmərtəbəli binaları hansı texnikanın köməyilə tikirlər?
- Çoxmərtəbəli binaları hansı yaşayış məntəqələrində tikirlər?

Ölkəmizdə insanlar kəndlərdə, qəsəbələrdə və şəhərlərdə yaşayırlar. Kənd və qəsəbələr kiçik yaşayış məntəqələridir. Burada evlər daha çox bir və ikimərtəbəli olur. Belə evlərin həyatında insanlar bağ salır, dirrik ekirlər. Ev heyvanları və quşlarını saxlamaq üçün pəye və hın tikirlər. Bəzi evlərin həyatında məhsulu saxlamaq üçün saray da olur.

Şəhərlər böyük yaşayış məntəqələridir. Burada əhalinin əksəriyyəti çoxmərtəbəli binalarda yaşayır. Şəhərdə prospektlər, asfalt küçələr, parklar, müxtəlif idarələr var. Böyük şəhərlərdə çoxlu zavod, fabrik və avtomobil olduğundan onların havası daha çox çirklenir. Bakı, Gəncə, Sumqayıt, Naxçıvan və Mingeçevir an böyük şəhərlərimizdir.



- Siz hansı yaşayış məntəqəsində yaşayırsınız?
- Şəhərlərdə havanın daha çox çirklenməsinə səbəb nədir?
- Daha hansı şəhərlərimizi tanıyırsınız?

Yollar və körpülər.

A

Şəhərlərimizi, qəsəbələrimizi, kəndlərimizi bir-biri ilə yollar birləşdirir. Yollar müxtəlif cür olur: torpaq yol, asfalt yol, şose yolu. Belə yollar avtomobilərin üçündür. Qatarların da yolları var. Onlara dəmiryolu deyirlər, çünki qatarlar dəmir relslərin üstü ilə hərəkət edir. Yaşayış məntəqələrinin içindəki yollar küçə adlanır. Şəhərlərdəki daha böyük və geniş küçələr isə prospekt deyirik. Küçələrin, prospektlərin kənarında adamların gediş-galışı üçün ayrılmış yollar isə səki adlanır.




1. Asfalt yolla torpaq yoluñ fərgi nədir?
2. Prospektlər hansı yaşayış məntəqələrində olur?
3. Hansı yola səki deyirik?

B

Yollar bəzən böyük və kiçik çayların, kanalların, dərələrin üstündən keçir. Ona görə də həmin yerlərdə körpüllər salırlar. Əgər körpü avtomobilərin keçidi üçündürse, ona avtomobil körpüsü, qatarların keçidi üçündürse, dəmiryol körpüsü, yalnız adamların keçidi üçündürse, piyada körpüsü deyirik. Böyük yolların kəsişdiyi yerlərdə avtomobilərin, qatarların hərəkətinin dayanmaması üçün də körpüllər salınır. Belə körpüllər şəhərlərin içinde də olur.


Azərbaycanda en uzun köprü Kür çayı üzərindəki avtomobil körpüsüdür. Bu köprü Yevlax şəhərindədir.



1. Körpülləri haradarda salırlar?
2. Yaşadığınız yerdə hansı körpüllər var?
3. Azərbaycanda en uzun avtomobil körpüsü haradadır?

Nəqliyyat vasitələri.

A Qədim zamanlardan insanlar bir yerdən başqa yere getmək, yüklerini daşımaq üçün at, ulaq, dəvə və başqa heyvanlardan istifadə ediblər. Bu məqsədlə müxtəlif arabalar da düzəldiblər. Araba ilə çoxlu yük daşımaq, mənzil başına tez çatmaq olmurdu. İnsanlar yorulur, yükleri xarab olurdu. Ona görə də biliyli insanlar fikirləşib gəmi, avtomobil, qatar, təyyarə icad etdilər. Indi təyyarə ilə ən uzaq yerlərə bir neçə saatda getmək olur. Gəmilərə, avtomobillərə, qatarlara, təyyarələrə nəqliyyat vasitələri deyirik.



1. Keçmişdə hansı nəqliyyat vasitələrindən istifadə edirdilər?
2. Şəhərdəki hansı nəqliyyat vasitələri həndə yoxdur?

B Nəqliyyatın müxtəlif növləri var: avtomobil nəqliyyatı, dəmiryol nəqliyyatı, su nəqliyyatı, hava nəqliyyatı. Neft kəməri da nəqliyyat növüdür, çünki həmin kamarla uzaq yerlərə neft ötürülür. Ölkəmizdə çoxlu neft kəməri var. Onların ən böyüyü qardaş Türkiyəyə çəkilmiş Bakı—Tbilisi—Ceyhan kəməridir. Kosmik gəmilər də nəqliyyat vasitəsi hesab olunur. İnsanlar bu gəmilərlə kosmosa uçurlar.



Avtomobil nəqliyyatı



Dəmiryol nəqliyyatı



Su nəqliyyatı



Hava nəqliyyatı



1. Hansı nəqliyyat vasitələrini tanıyırsınız?
2. Məktəbə gedərkən hansı nəqliyyatdan istifadə edirsiniz?
3. Hansı avtomobil markalarını tanıyırsınız?

ÇALIŞMALAR

1. Hansı daha əvvəl icad olunub?



2. Hansı yük daşımaq üçündür?



3. Hansı səninin gəmisidır?



4. Hansı hava nəqliyyatı deyil?




30-cu dərs

Elektrik. Elektrik olmasa, nə baş verər!

A

Elektrik evlərimizə naqillərlə elektrik stansiyalarından gelir. Ölkəmizin elektrik stansiyaları Bakıda, Mingəçevirdə, Şəmkirde, Əli Bayramlıda və Naxçıvandadır. Onların bazıları su elektrik stansiyaları, bəziləri isə istilik elektrik stansiyalarıdır.

Su elektrik stansiyaları böyük çayların üzərində qurulur və çayın suyu ilə işləyir. İstilik elektrik stansiyaları isə mazut və qazla işləyir. Bundan başqa, insanlar elektrik almaq üçün batareyalar və akkumulyatorlar icad etmişlər. Əl fənərləri, kiçik radiolar, bəzi uşaq oyuncaqları, divar və qol saatları bəzən batareyalarla işləyir.



?

1. Evlərimizə elektrik haradan gəlir?
2. Ölkəmizin elektrik stansiyaları harada yerləşir?
3. Akkumulyator nə üçündür?

B

İnsanların hayatını elektriksiz təsəvvür etmək olmaz. Elektrik yalnız zavodların, fabriklərin dəzgahlarını işlətmir. Həm də evlərimizi, həyət-bacalarımızı, küçələrimizi işçiləndirir. Elektrik olmasa, evlərimiz işıqsız qalar, elektrik cihazları — televizor, kompyuter, radio, kondisioner, soyuducu işləmez. Çoxmərtəbəli evlərin liftləri dayanar, manzillərə su gəlməz, beləliklə, insanların yaşayışı çətinleşər.

**?**

1. Elektrik kəsiləndə evdə nə baş verir?
2. Hansı cihazlara elektrik cihazı deyirik?
3. Daha hansı elektrik cihazlarını tanıyırsınız?

!

Yadda saxlayın

*Elektrik çox təhlükəlidir!
Həq vaxt elektrik xətlərinə toxunmayın!
Yaş olla işığı yandırıb söndürməyin!*

ÇALIŞMALAR

Elektriği batareyadan alan cihazları batareya ilə, rozetkadan alan cihazları isə rozetkə ilə birləşdirin.



Bütün peşələr lazımlıdır.

A İnsanlar ərzaq almaq üçün sahibinin, paltar tikdirmek üçün dərzinin, müalicə olunmaq üçün həkimin, ev tikdirmek üçün bənnannan yanına gedirlər. Teatrda aktyorların, stadionda futbolçuların oyununa tamaşa edirlər. Beləcə, hər bir insan öz ehtiyaclarını ödəmək üçün müxtəlif peşə sahiblərinə müraciət etməli olur. Ona görə də bütün peşələr lazımlıdır. Hər bir insan sevdiyi peşəyə yiyələnmalıdır: istər müəllim olmaq istəsin, istər həkim, istər hüquqşunas, istər mühəndis, istərsə də təyyarəçi. Bunun üçünse yaxşı oxumaq, öyrənmək lazımdır.



Musiqi müəllimi



Hərbiçi



Elektrik ustası



Çiləngər



Barber



Rangsaz



Dərzi



Traktör



Həkim



Qaynaçı




1. Daha hansı peşələri tanıyırsınız?
2. Məktəbinizdə hansı peşələrin sahibləri çalışırlar?
3. Şəhərdə lazım olan hansı peşələrə həndə ehtiyac yoxdur?

İstifadə etdiyimiz şeylərin hər birinin hazırlanmasında nə qədər peşə adının iştirak etdiyini bilirsinizmi? Misal üçün geydiyimiz pambıq köynəyi götürək.

Traktörə yazda torpağı şumlayıb malalayıb, səpinçi oraya pambıq çiyidi səpir. Çiyidin cürcəməsi və inkişafı üçün suyu sahəni suvarır. Mexanizatorlar bitkilərin alağıını təmizləyir və payızda qozalar açıldıqdan sonra məhsulu yiğib pambıq zavoduna təhvil verir. Zavodda pambıqdan mahlic hazırlanır, əyirici fabrika göndərilir. Əyircilər mahlicdən sap əyirirlər. Başqa fabrikdə sapdan parça toxunur. Parçadan ise derzi köynək tikir.

Beləliklə, müxtəlif peşə adamları öz zəhmətləri ilə bir ovuc toxumu geydiyimiz köynəyə çevirirlər.



1. Paltarın hazırlanmasında hansı peşə adamları zəhmət çəkir?
2. Sizin dəri kürkünüzün hazırlanmasında çobanın eməyi nədir?

ÇALIŞMALAR

1. Danızçı papağı hansıdır?







2. «Aləmi bəzər,
Özü lüt gəzər.» —
tapmacasının cavabı aşağıdakılardan hansıdır?







3. Hansı şəkildəkiler bağban aletləridir?








32-ci dərs

Vətənimizin təbii sərvətləri. Yay.*

A

Azerbaycanda çoxlu neft çıxarılır. Ele ona görə da Vətənimizi hər yerdə «Neft ölkəsi» adlandırmırlar. Neft çox qiymətli sərvət olduğundan ona «qara qızıl» da deyirlər. Neft-dən alınan yanacaqla avtomobillər, təyyarələr, gəmilər hərəkətə gelir, istilik elektrik stansiyaları işləyir. Gördüyüümüz bütün plastmas aşyalar neft məhsullarından düzəldilir. Yollarımıza düşən asfaltın hazırlanmasında da neft məhsullarından istifadə olunur. Neftin böyük hissəsi boru, qatar və gəmилərle başqa ölkələrə göndərilir. Ölkəmizdə qaz, qızıl, gümüş, mis, domir və başqa təbii sərvətlər da var.



?

1. Nə üçün Azərbaycan «Neft ölkəsi» adlandırılır?
2. Naya görə neftə «qara qızıl» deyirlər?
3. Ölkəmizdən daha hansı təbii sərvətlər var?

B Müəllimimiz deyir ki, Vətənimizin ən böyük təbii sərvatları onun bərəketli torpaqları, təmiz havası və suyudur. Yurdumuzda hər cür meyvə-təravəz yetişdirilir. Ucsuz-bucaqsız tarlalarımızda taxıl, pambıq becərilir. Yaylaqlarımızda, qışlaqlarımızda çoxlu qoyun-quzu, mal-qara saxlanılır. Meşələrimizdə, çöllərimizdə cürbacır bitkili bitir, çoxlu heyvanlar və quşlar yaşayır. Doğma Xəzərin sularında qiymətli balıqlar var.

Təbiət bizə öz sərvatlarını təmənnasız verir. Ona görə de **hamımız yurdumuzu sevməli, onun ağaclarını, kollarını, güllərini, çiçəklərini, quşlarını, heyvanlarını qorunmalıdır!**



1. Yurdumuzun ən böyük sərvatları hansılardır?
2. Yaşadığınız yerde hansı bitkili bitkilər becərilir?

C Dərs ili sona çatır. Qabaqdan ilin ən isti fəsli olan yay gelir. İyun, iyul, avqust yay aylarından.

Bir neçə gündən sonra bütün şagirdlər yay tətilinə istirahətə çıxacaqlar. Vətənimizin çoxlu gözəl istirahət yerləri var. Sınıf yoldaşlarının beziləri tətillerini Nabrandə, beziləri Alıtagacda keçirəcəklər. Kənddə yaşayan qohumlarının yanına getmək istəyənlər də var.

Mən tətilimi bacımla birlikdə Hacıkənddə əmimgildə keçirəcəyəm. Təbiətin qoynunda dincəlib, təmiz hava almaqdan, serin bulaq suyu içməkdən, çiçəklerin etrini duymaqdan gözəl nə ola bilər!



Yadda saxlayın

*Tanımadığınız bitkilərin meyvalarını yeməyin!
Tanımadığınız cüclülərə toxunmayın!*

MÜNDƏRİCAT

I bölmə. MƏKTƏBƏ BAŞLARKƏN

1-ci dərs. Bılık günü. Məktəbə tanışlaşq	6
2-ci dərs. Məktəbə getmək, məktəbdən qayıtməq	11
3-cü dərs. Məktəbdə davranıq qaydaları	14
4-cü dərs. Bedənimiz. Sağlamlığımız	17
5-ci dərs. Sınıf nümayəndəsinin seçilməsi	21
6-ci dərs. Men və biz	24
7-ci dərs. Vətənimiz, paytaxtimız	27
8-ci dərs. Bayraqımız, himnimiz	30

II bölmə. VARLIQLAR: CANLILAR VƏ CANSIZLAR

9-cu dərs. Otraftımızdakı varlıqlar	34
10-cu dərs. Ev heyvanları ve quşları	37
11-ci dərs. Bitkilər və onların organları	40
12-ci dərs. Bitkilərin faydaləri	43
13-cü dərs. Ayağımızın altındaki Yer, başımızın üstündəki Göl	46
14-cü dərs. Fəsilələr. Payız	49
15-ci dərs. Su. İcmalî və çirkili sular	52
16-cı dərs. Suda yaşayın canlılar	55

III bölmə. TƏBİƏT HADISƏLƏRİ

17-ci dərs. Gündüz və gecə	60
18-ci dərs. Külək necə əmələ gelir?	63
19-cu dərs. Niya yağış yağır?	66
20-ci dərs. Dolu və qar	68
21-ci dərs. Qız	71
22-ci dərs. Hidrom və güy qurşağı	74
23-cü dərs. Zəbzələ. Zəbzələ zamanı nə etməli?	77
24-cü dərs. Çaylar necə amələ gelir və nəxib hara gedir?	80
25-ci dərs. Təbiət və ekolojiya	82
26-ci dərs. Yaz. Novruz bayramı	84

IV bölmə. BİLİK VƏ İNSAN ƏMƏYİ

27-ci dərs. Yaşayış məntəqələri. Kand və şəhər	88
28-ci dərs. Yollar və körpüllər	90
29-cu dərs. Nəqliyyat vüsütləri	92
30-cu dərs. Elektrik. Elektrik olmasa, nə həq verər?	95
31-ci dərs. Bütün peşələr lazımdır	98
32-ci dərs. Vətənimizin təbii sarvatları. Yay	101

HƏYAT BİLGİSİ

Ümumtəhsil məktəblərinin 1-ci sınıfı üçün

Bəzi rəsmlərin müəllifi C.Dərbəndidir.

Çap: imzalanıb: 10.08.2006. Format: 60×84 1/3. Ofset kağızı № 1.



Az 2006
1300



134